

# Beynəlxalq aləm Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsini dəstəkləyir



*Finlandiyadan Hindistana ilk yüksək Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərqi-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Çünkü biz bütün yaxın qonşularımız və region ölkələri ilə ikitərəfli səviyyədə yaxşı təmaslar qurmuşuq. Bundan əlavə, Azərbaycandakı siyasi, iqtisadi sabitlik də bizə kömək edir.*

**İlham ƏLİYEV**  
Azərbaycan Respublikasının Prezidenti

*Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur. Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmayı nəinki Ermənistanla, eləcə də aidiyəti olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik.*

**Şarl MİŞEL**  
Avropa İttifaqı Şurasının prezidenti

**A**rtıq dünya ölkələrində, beynəlxalq təşkilatlarda hamı etiraf edir ki, Azərbaycan sülhün, sabitliyin, əmin-amanlığın və səmərəli əməkdaşlığın tərəfdarıdır. Məhz elə buna görə də ölkəmizin mövqeləri daha böyük auditoriyalarda, heç zaman olmayan bir miqyasda dəsteklənir. Politoloq və ekspertlər də bu fikirdəirlər ki, təki sülh olsun, yeni əməkdaşlıq yolları açılsın.

Biz fəxr edirik ki, Azərbaycan dövlətinin atlığı istənilən addım regionda və dünyada əməkdaşlığın yeni yollarının təippyasına və açılmasına xidmet edir. Elə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan

azad edilməsi də qonşularımızla, region ölkələri və bütün Avrasiya materiki ilə əməkdaşlığın genişləndirilməsinə stimul yaratmışdır.

Ekspertlər yazırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il

noyabrın 10-da xalqa ünvanladıgı tarixi müraciətdən bu günə qədər istənilən çıxış və nitqində bölgəmiz üçün sülh səhifəsinin açılması, regionda əməkdaşlığın genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Etiraf edək ki, həmin tendensiya son aylar daha geniş miqyas almışdır.

Məsələn, Prezident İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaari qəbul edərkən həm Avropa İttifaqı – Azərbaycan əlaqəlerinin müxtəlif

aspektləri, həm Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, həm də postmühərbə vəziyyəti, eləcə də, Ermənistan –Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilmişdir. Yəni Avropa İttifaqı Qafqazda söndürülmüş münaqışının yenidən alovlanması istəmir. Həmin görüşdə, həmçinin bu ayın 15-də Brüsseldə keçiriləcək Şərqi Tərəfdəşliyi Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparılmışdır.

(ardı 3-cü səhifədə)

# Beynəlxalq aləm Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsini dəstəkləyir



## (əvvəli 1-ci səhifədə)

Xatırladaq ki, bu il oktyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri, səfir Peter Mîxalko öz etimadnaməsini dövlət başçımıza təqdim edərkən də xüsusilə vurğulanmışdır ki, Avropa İttifaqi və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırırlar. Səfir məmənunluqla etiraf etmişdir ki, Al və Azərbaycan arasında münasibətlər çox möhkəmdir, lakin genişləndirmək istədiyimiz bir sıra imkanlar və əməkdaşlıq perspektivləri mövcuddur.

Azərbaycanın işğaldan azad etdiyi əraziləri tamamilə yenidən qurduğu, misli görünməmiş bərpa-quruculuq işlərinə bütün dostlarını və tərəfdəşlərini cəlb etdiyi, İrəvan istisna olmaqla, regiondakı bütün paytaxtlarda Azərbaycan reallıqlarının yüksək qiymətləndirildiyi bir vaxtda xəber geldi ki, Avropa İttifaqi da bu proseslərdə fəal iştirak etmək istəyir. Bildirildi ki, Azərbaycan Prezidenti və Ermənistanın

baş naziri dekabrın 15-də Brüsselde Avropa İttifaqının Şərqi Tərəfdəşlığı Sammiti çərçivəsində görüşmək barədə razılıqlarını veriblər.

Dərhal bədxahalar və macəraaxtaranlar ortaya sual atdırı ki, bəs həmin görüşə Rusiyanın münasibəti necə olacaq? Həmin məsələyə münasibət bildirən Rusiya Prezidenti Vladimir Putin sanki bu regiondakı sabitliyi gözü görməyənlerin maraqlarının üstündən xətt çəkirmiş kimi bəyanat verdi.

Belə ki, Soçi'də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşən Vladimir Putin məsələyə ustalıqla aydınlıq gətirdi: "Həmkarlarla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr, ümumiyyətə , prioritətdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsselde görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxnlarda bu barədə Avropa İttifaqı

Şurasının prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacaqıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdəşlərimizin bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq".

Göründüyü kimi, cənab Putin regiona sülh və sabitlik gətirilməsi məqsədilə Azərbaycan və Ermənistan rəhbərlərinin daha çox temas qurmasını alqışlayır. Eyni zamanda, bu Cənubi Qafqaz ölkələri rəhbərlərinin Avropa İttifaqı səviyyəsində təşkil olunan görüşünü də alqışlayır. Bu isə o deməkdir ki, regiona sülh və sabitlik gətirilməsi üçün çalışan siyasi dairələrin fikirləri üst-üstə düşür.

Yeri gelmişkən, cənab Putinin Soçi'də dilə getirdiyi arqumentlər Cənubi Qafqazın hər iki ölkəsində böyük maraqla qarşılanmışdır: "Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr... hamımız bu məsələdə maraqlıyıq."

Bəli, biz hamımız Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığının bərpasında maraqlıyıq. Azərbaycan isə bu istəyə öz töhfəsinin verənlərin önündə gedir.

**İttifaq MİRZƏBƏYLİ,**  
**"Xalq qəzeti"**